

# SÖZÜN UCALIĞINDA

*Söhbət İsa İsmayıllzadənin şəxsiyyətindən və  
yaradıcılığından gedir*

Neçə adama göstərdim. Pəncərəni açdım, lap əlimi uzatdım, dedim: - Baxın bu aq yağışa, görün neçə yağışdı. Qıqqırmızı günün içində. Özü də neçə şiravan yağır - ağappaq. Gözünü bir azca qiyib baxsan, yağış yox, elə bil ki, qar görərsən. Hamı baxdı - mənim yanımda olanların hamisi. Hərə bir söz dedi. Biri dedi "çobanalıdan", o birisi "tülükütoy", bir başqası "yazdı, yazda elə belə yağış yağar" - dedi.

Bilmirəm, bəlkə də, bu gün beynimdə Isa İsmayıllzadə adı dolaşırı. Isa İsmayıllzadənin şeirlərini zikr eləyirdim. Bəlkə də, elə Isa İsmayıllzadə ilə Vəqif İbrahim obrazının çox qəribə bir kədər getirən ovqatında azib qalmışdım, - deye bilmərəm. Pəncərəni açıb o aq yağışın damciları altında xəyalımdan keçən üç-dörd kəlmənin həqiqətinə "Quran" ayəsi kimi inandım. Bu aq yağış - bu yaz yağışı lap Isa İsmayıllzadənin şeirlərinə oxşayırı.

Taleyin qəribə işlekleri var. Isanın ata-anası deyirmiş ki, o, qorabişirən ayda doğulub. Amma özü pasportunu rəsmi şəkildə inkar etməyib. Sözə tapınıb, sözün kəramətinə sığınib, ordan qaydırıb üzü bəri deyir ki, mən qorabişirən ayda doğulmuşam. Yəqin ki, heç kəs o qorabişirən ayın günü ilə, saatı ilə hesablaşmayıacaq. Amma aq yağış yağıdırən yaz gününün - Novruzun qədəmini kəsən altıca günün - bir həftədən də azca günün səsində, sorağında olacaq.

Mən elə biliirdim ki, dünyanın pak adamları yaddan tez çıxır. Gözdən-könlədən uzaq düşən kimi unudulur. Amma belə deyilməş. Günlərin bir günü günortadan bir az keçmiş bir zəng gəldi. Bu, "Vahid" poeziya evindən Həsən Həsənovun zəngi idi: "Birdən yadınızdan çıxar, aa... Bu həftə Isa İsmayıllzadənin təkcə xatirə günü deyil, həm də yubiley yaşıdır". Bu sözlər böyük mükafat idi. Isa İsmayıllzadənin bütün arzularını yaşaya bilən nəsillərinin, Isa İsmayıllzadə duyğularının bar-bəherini görən dostlarının nə düşündüyünü deye bilmərəm. Amma bir şair taleyinin bəxtəvərliyini iddia edərəm. "Vahid" poeziya evindən elə bu günün ovqatına qatılmaq üçün, elə bu günlərdə çap olunmuş bir kitabın - adı altında fəleyin cəngində çırpinan bir şair ürəyi görürəm. Amma bu cəng-cidalda olan şair taleyinin çox yuxarıılarda - bizdən lap yuxarıda səsi var. Onun sözü Tanrı dərgahındadır.

Allahdan olan kimi özü danişan, sözü danişan şairin sonuncu kitabında - özündən sonrakı kitabında "Yağış gölməçəsi"nə düşdüm:

*Damcılar göylərdən əlini üzdü,  
Buludlar özünə boylanmaq üçün.  
Bulanlıq güzgütək gölməçələri,  
torpağa düzdü.*

*Yağdı tala-tala, gölməçə yağdı,  
Göylərin dəlisov ilhamı yağdı,  
Sərçələrin soyuq "hamamı" yağdı.  
Yağış gölməçəsi buludla doldu,  
Günəşlə, payızla, sükutla doldu.*

Ele bugünkü hava idi. Bugünkü yağış idi. Bu günün ruhumuzu getirdiyi yeniləfəs idi. Neca də bir-birine bənzəyirdi Isa İsmayıllzadə şerisi ve yaz yağışı.

Kim ne deyir-desin, Isa İsmayıllzadə ölmədi. Isa İsmayıllzadə sözü yaz yağışı kimi fəsil-fesil təzədən gələn iləmedi.

İster tələda, isterse de təbiətde zamanın parçası olan hər ilin özü bir xalidi. Hər il təzeləndikcə o xalida Isa İsmayıllzadə ilməsi görünəcək. Çünkü onun ancaq özüne xas, özüne bəlli rəngi var, görünüşü var.

Isa İsmayıllzadənin söykəndiyi söz ağacı her yaz açıldığı çiçeklərlə, getirdiyi bar-bəherilə onun ürək döyüntülerini, onun adını, ünvani bize qaytaracaq: "Gözleyin, dünyaya qayıtmagım var".

\*\*\*

Deyəsen, şənəb günü idi. Vaciib bir sənəddən ötrü iş günləni olmasa da redaksiyaya gelmişdim. Sənədi tapmadım. Tez də ruhdan düşdüm, axtarmaqdan el çekdim. Başqa vaxt səbrə otura bilmədiyim stolumun arkasında lal-dinməz qalmışdım. İçimdə bir boşluq vardı. Ele bil ki, dünyanın bütün sözleri başından ucup getmişdi. Az qala vahimənirdim. Həmin anlarda kimse mənən yapışip beş kelmə sözü dalbaladı deməyi istəyədə de deyə bilmədim. Tamam bədən, bir əhvalim vardi. Bayırda külək tozu-torpağı hara gəldi çırpıldı. Deyəsen ele bu külək həmin o toz-torpaq menim acığımı sovururdu. Ele bil hədə-qorxu gəldi ki, hürərin varsa bayıra çıxm. Görən nece bürüb-büküb göye qaldırıram. Ordan da hara gəldi aparıram; özüm bilərəm. Bu azmını kimi, qapının da arasından süzüb içəri dolur, pəncərənin boşluqlarından vıyyılıt ilə təzəden gölə çıxırdı.

Əlim yerdən - göydən - üzülmüşdə. Ələcəsizlik (neyi axtardığımı özüm bilmərəm) girdəbindən daxili səsizlik içinde çababayırdım. Bəlkə də nə qədər vaxt keçmişdi.

Qəflətən telefon zəng çaldı. Heç vaxt eşitmədiyim, ancaq çox doğma bir səs meni fikirdən, xəyaldən ayırdı. Ən yaxın doğmalarımın adları xəyalında sürətə bir-birini evez etdə.

- Əli Rza müəllim, sizsiniz?

- Bəlli, eşidrəm.

- Bəlkə də xəberiniz var, Isa İsmayıllzadənin bu günlərdə ad günü olacaq. Həm də ele yubiley yaşıdır. Mümkün olsa, qəzətinizdə bir balaca qeydə onu xatırlayınasınız.

- Bağışlayın, xanım, siz kimsiniz?

- Men Isa İsmayıllzadənin övladlarının anasıyam.

- Adın...?

- Ələviyə xanımdır.

- Xahiş eləyirəm, mümkünse sonuncu kitabını, bir də fotosəkləni götürin.

- Nə vaxt?

- Ele indi, bu günlərdə - heftənin birinci günü.

Heç özüm də bilmədim ki, həmin o girdəbdən, o düşdüyüm təlatümündə necə çıxdım. O doğma səs çox uzaqlarda qalmış, işgəl əlçatmazlığından mənə boyulan kəndimizin adını idı mənimləmə danışan. Və ele burada bir qənaət yarandı mənde. Səs özü də doğrmalıqdı. Səs qohumluğun, yaxınlığın mənəvi, ruhu eziqliyin ünvanidır.

Xanımın "yaxşı, sağ olun" sözündən sonra telefonun dəstəyi xeyli əlimdə qaldı. Axır ki, müsahibin çoxdan getdiyini bildirən kesik səslər mənə çatdı və dəstəyi yeriñ qoydum. Xeyalim Isa İsmayıllzadənin yanında idi.

...70-ci illərin əvvəllerində Bayıldı neftçilərin bir sarayı yaradı. Isa İsmayıllzadə orda dərnək aparırdı. Tələbəlik dostum Rasət onun dərneyində oxuduğu şeirləri bir də təzədən biziñ üçün oxuyurdur. Mənim misralara

verdiyim şərhəri dinleyir və çox vaxt da etiraz eləmirdi. Axır bir gün mənə dedi ki, gəl biziñle birlükde Isa İsmayıllzadənin dərneyinə gedək. Növbəti meşğələ günü mən də onuna birlükde neftçilərin Bayıldı sarayında idim. Hami ilə səmimi görüşüdə Isa müəllim. Mənə çatanda elimi buraxmadı. Xeyli gözələrimə baxdı. Rasət tez dilləndi:

- Birinci dəfədir gəlir, özü də bizim şeirlərimizi təqnid eləməyə gəlib.

- Lap yaxşı.

Gənclərden kimse bir şeir oxudu. Isa müəllim birinci mənə baxdı. Mən də o saat ele yerimdənca cavab verdim:

- Men heç ne görmədim.

- Gənclər gülsüdülər.

- Necə yeni, heç ne görmədim, - yerdən səsler geldi.

Heç o birçə cümlədən sonra nə deyəcəyimi də bilmirdim. Üstəlik də gülüşlər məni lap divara qısnadı. Üreyimdə Rasət də səydüm, özüm də. Bırca annin içinde tər dabanımdan səzülbüt getdi. Hiss eləyirdim ki, üz-gözüm istiləşib. Cavanlar atmacalarından sonra öz aralarında səhəbət keçdilər. Ele birçə bə kəlmedən yaranmış mübahisəni qızışdırırdılar. Biri deyirdi, gərek şeiri hiss edəsən; o birisi deyirdi, gərek duysan.

Təqnid üçün təqnid edən özü şair olmalıdır. - Bir başqası deyirdi.

Atmacalar çox keskin idi. Amma bərdən məni müdafiə üçün Rasətə üz tutdu Isa İsmayıllzadə.

- Bu yaxşı oğlanırd, çox yaxşı eləyib bələdçi olubsan. O, çox doğru dedi.

Mən eşitdiklərimə inanmadım. Az qala yene də elə bildim ki, o da etrafındaki mənimləmə həmyəş olan, ancaq özələrini çox təcrübəli və bişmiş hesab edən şairlərə, yazıçılarla qoşulub mənə istehza edir. Ancaq hami sesini kəsdi. Zahirən hiss bəzindən o qədər də seçilməyen, səsi də bizim kimi elə gənc olan Isa İsmayıllzadə sözünə davam etdi: - Əli çox doğru deyir. Siz nəyə etiraz etmek isteyirsiniz?

Dedim ki, poeтик parçadan sonra diniyən nəyise görməlidir. Obraz onun gözələrinin qabağından cariqlanmalıdır. Müəllif yazdığı şeirde bu obrazı yarada bilməyib. Baxmayaraq ki, ölçü-bişi hamisi yerindədir.

Bayaqdan ayaq üstə qalmışdım. Isa müəllim: saq ol, ayləş. Ancaq çalı ki, dediyin fikri sübüt edəsən. Sən də neyise göstərəsən, - dedi.

Ele bil ki, bilet çekib imtahan verirdim. Müəllif də "kafı" qıymətlə məni razılığa dəvət edirdi. Və hiss edirdim ki, canımda təpər olsa, "kafı" ilə razılışmayıb "yaxşı"ya da el uzadaram. Bu, mənde bir məmmənluq yaratdı. Əyləşdim, oğrun-oğrun etrafda klara baxdım. Deyəsen, Rasət də məmmən qalmışdı. Sonra də bir hekayə oxundu. Həmin hekayədən Ə. Əylisilinin "Kür qırağının məşələri" povestinin təsirini gördüm. Hekayənin qəhrəmanı Qulu (müəllifin adı yadında qalmasa də obrazın adı indiyədək yadın: tədir) eynilə Qədirin tekəri idi; məkan, zaman, yaş fərqləri olsa da. Sanki Qədir real heyati obraz idı, Qulu onun prototipi. Hekayənin müəllifi öz yazısını oxuduqdan sonra müzakirə yene qızışdı. Hami hekayəni təriflədi. Isa müəllim bir-bir hamını diniyəndən sonra yene mənə üzünə tutdu. Mən bu dəfə də özümü topmayıb fikrimi izah etmək üçün ayağa qalxdım: - Qədirdən o yana keçməyib. Hekayə müəllifinin yanında eyleşmiş gənc tez dilləndi:

- Nə Qədir, hansı Qədir?

- "Kür qırağının məşələri"ndəki Qədir.

Isa müəllimə yine gözəldi ki, bəlkə mən nəsə əlavə edəm. Ancaq gördü ki, mən yene bu birçə cümlədən o tərəfə keçmədəm. Daha doğrusu, keçə bilmirdim. Hiss etdim ki, Isa İsmayıllzadə çox isteyir ki, mən danışım. Ancaq danışa bilməyacəyimi görüb mənə eyleşməyi təklif edib dedi:

- Mən razıyam sənin fikrinə.

Sonra da üzünü oturlanlara tutdu: - Sizin heç birinizin görmədiyini bu oğlan görüb. Niya narazılıq edirsiniz. Doğrudan da, Qulu Qədirdən çox oxşayır. Burada eله bir qəbəhət yoxdur. Qulu Qədirdən yaşa cavandır, ola bilsin ki, hadisələrin geleceğ İnkışafında həyat ona yeni dərsler verecek. O, tamam başqa bir adam olacaq. Ancaq indiki vaxtında oxşarlıq, xanınlıq var. Belə təsirləri edəbillyatda inkar etmək olmaz.

Eله bu vaxt bir qız qapını açıb: - Isa müellim, sizi telefon'a çağırırlar, - dedi.

İsa İsmayıllzadə getdi ve bir azdan qayıdib geldi, stolun bir tərəfinə qoyduğu paltosunu ve şapkasını götürdü.

- Mənim işim var, getməli oldum. Rəsət, sən məşğələni başa çatdır! -

Sağollaslaş gedəndə qapıdan geri döndü:

- Sen hemişa galersən,

O, meni nezərdə tuturdur.

- Yaxşı, Isa müellim, gələrəm, - dedim.

Bu defə eله ki, o, tekce menimlə xudahafifləşdi.

İsa İsmayıllzadə bircə görünür təessüratı ile canlı olaraq yaddaşına hopdu. Sonrakı məşğələ günləri - üç məşğələ ardıcı olaraq dərnəye gelmedi. Məşğələləri Rəsət apardı. Ve man də dəha hemişa dərnəye getmedim.

Poeziyası hiss ve heyəcanla dolu olan Isa İsmayıllzadə çox təmkinlə şeirlər oxuyurdu. O, şeir oxumurdu, danışındı. Yaşadığı hissələri, öz duygularını danışındı. Danışdırıq dinləyicisini qanadlandırırdı. Bu məqamlarda o, ruha bənzəyirdi. Dinləyicisini de ruha döndərə biliirdi. Onun şeirlərin dinləyen hər kəs nəsebi qəribe hadisənin baş veracəyini dinleyirimiş kimi axıracan dinləməli olurdu.

İsa İsmayıllzadənin 1991-ci ilde buraxılmış "Seçilmiş əsərləri"ni vərəqləyirəm. Məmməd Arazın öz sözünü görürəm - "Şair taleyi". Və yene bir kədər qayıdib varlığını döllür. İndi nə Məmməd Araz var, nə də Isa İsmayıllzadə. Ancaq onların sözləri var. Heç kimə bənzəməyən sözləri.

*A şərlər, inciməyin siz Allah,  
Biz də adımızı yayan qoymuşaq -  
Fikr yozan, misra yozan, söz yozan,  
Füzüləde söz Allahdı, söz Allah.*

*Sərkərdələr -  
Füzüllər dayanarmış hündür yerde,  
Biz zamanə əşər olduq səngərlərde,  
Ömür bldi, boşə keçdi süngüler də -  
Biz də... adımızı yayan qoymuşaq...*

Şeirlər əvvəlində serlövhə əvəzinə "uç ulduz" qoyulub. Epiqraf yerində "Füzülli zirvəsi"ndən" yazılıb.

İsa İsmayıllzadə "Füzülli Allahdı" demir. Füzulinin sözü Allahdı da demir. Amma Füzülidə söz Allahdı deyir. Bu ikicə kəlmə ilə Füzülli əzəmetini, Füzülli qüdrətinə yarađa bilir.

İsa İsmayıllzadə ideologiya şairi ola bilmedi. Çünkü onun ideali "söz Allahdı" prinsipindən doğulmuşdu. Dünyanın hər üzünü görən Isa İsmayıllzadənin sözü də her kələmsindən sonra bitkin olسا belə, yene ömrü kimi yarımcı görünür. Onun sözən qurduğu saray əzəmetlidir, qüdrətlidir, özünəməxsus poetik zirvədir. Bu saray özüllüne qəder möhkəm, tağları da nə qəder əzəmetli olsa belə, şair yena nigarandır.

...Və burda bir məqamı da görürəm. Isa İsmayıllzadənin yaratdığı, sözdən yadıldığı o saray eله Vətənenin özüdür. Onun nigarancılığı da Vətən səridəndir.

1980-ci ilde qələmə aldığı "Dağların başında duman görürəm", "Tariixdən səslər" silsiləsindən olan şeirindən son misralara diqqət edək:

*Ürəyim sixılır, sixılır, Vətən!..  
Gözümün önünə Cavidən gelir,  
Babəki görürəm - qeyrət lçində.  
Men seni görürəm... gözleri yaşıli...  
Baxırsan düşmənə heyət lçində,  
Vahılma lçində,  
nifrat lçində.*

*Bağışla, balaca oğlunam, Vətən...  
Əlimden nə gelir...  
Bağışla, onda  
Nə qılinc qurşadım,  
nə rizə atdım,  
Nə köhlen üstündə yehəre yatdım -  
Vuruşa bilmədim sənin yolunda...*

İsa İsmayıllzadənin ayri-ayri silsilələri təmsil edən şeirləri onun daxili dünyasında həle açılmamış nə qədər səhifələrin olduğundan xəbər verir. Səlin qəlbində hemişa tələtlər olub. O, hemişa düşünsün ki, ayrı-ayrı silsilələr üçün nezərdə tutulan şeirlər hemişa silsilələrin proloquudur. Və onun güməni olub ki, bu çoxlu silsilələrin hamisini o, nə vaxtsa təmənləyəcəq. Hayatın elində, gündəlik qayğıların elində, girov olan canını tale ona güzeşətə getmedi.

Hər baharda turmurcuqlayan, qönçə tutan budaqların yaşıl yarpaqları, çiçəklərlə ruhumuzu qonaq geləcək Isa İsmayıllzadə. Galəcək və heç vaxt getməyəcək. Yeni gələn nəsillər onu hemişa təzə nəfəs kimi, təmən havası kimi udacaq. Yeni nəsillərin çiçəyində, yarpağında, bəhərində Isa İsmayıllzadənin de payı var. İndi daha tenha deyiləm. İndi daha qəlibimi tənhalıq sixmir. Birçə cümlə ilə deyilən fikri bütün aydınlığı ilə duyan, hələ yenicə ömründən qanad istədiyindən illərdə özünün ruhu ilə mənə qanad vermək istəyən və qısaca, bircə görüşələrə qanadı əsirgəməyən Isa İsmayıllzadənin parlaq, aydın görünən obrazı mənəm yanındadırsa, mənəm qəlibimdadırsa, demək, tenha deyiləm, demək, doğmalarının yanındayam. İndi biziñən uzaq Qarayazidən özü ilə birgə gətirdiyi Qara Yazını süd kimi bize içirdi.

Dilimizm, mənəvi tariximizin süd kimi.

*Əli Rza XƏLƏFLİ*

